

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNIVERSİTETİ
AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTİTUTU

Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının
25-ci ildönümüնə həsr olunur

RİYAZİYYATIN TƏTBİQİ MƏSƏLƏLƏRİ
VƏ
YENİ İNFORMASIYA TEKNOLOGİYALARI

III RESPUBLİKA ELMİ KONFRANSININ
MATERIALLARI

15 – 16 dekabr 2016-cı il

SUMQAYIT – 2016

Təbii ki, böyük həcmində informasiyanın yadda saxlanmasıının mümkünüsülüyü, diaqnoz və müalicə prosesində informasiya bolluğu bəşəri problemlərə yol açır. Qərarların həllədici məqamda seyntot şəraitdə qəbul olunduğunu, buraxıla biləcək hər bir səhvin insan həyatı hesabına başa gəldiyini nəzərə alsaq, həkimlərin qərarların qəbul olunmasını dəstəkləyən müasir vasitələrlə təmin olunmasının zəruriliyini anlamaq olar. Tibbi sferada həll edilən məsələlərin xarakterində asılı olaraq tibbi informasiya-axtarış sistemləri, proqnoz, informasiya-müşahidə, idarəetmə, diaqnostik, monitorinq ES və s. işlənilmişdir və müasir tibbi bu sistemlərsiz təsəvvür etmək mümkün deyil. Bu sistemlərin hər birinin öz təyinatı, müvafiq struktur, təşkili və fəaliyyət prinsipləri, nəzəri, alqoritmik və instrumental bazası mövcuddur. Bu gün tibb sahəsində olan diaqnostika və müalicə, monitorinq məsələlərinin həllinə yönəlmüş, bu məsələlərin uğurlu həllini təmin edən ES xüsusi qeyd etmək lazımdır.

Hazırda tibbi ES çox böyük uğurla tətbiq olunurlar, dünyada tibbin müxtəlif sahələrinə aid minlərlə ES mövcuddur. Lakin bu sistemlərin əldə edilməsi, demək olar ki, mümkün deyil, çox baha başa gəlir.

Azərbaycanda da tibb sahəsində bir sıra ES yaradılmışdır. Belə sistemlərə misal olaraq 1996-ci ildə yaradılmış qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəliklərinin diaqnostikası ES, 2000-ci ildə yaradılmış kliniki təbabətdə qarın boşluğu üzvlərinin kəskin cərrahi xəstəliklərinin diaqnostikasında buraxılan səhvələri nəzərə alan diaqnostik ES, 2001-ci ildə yaradılmış çoxsahəli stasionarda xəstələrin ilkin diaqnostikasını və yerləşdirilməsini icra edən intellektual sistem, 2003-ci ildə yaradılmış qalxanvari vəzin funksional vəziyyətini araşdırın və onun funksional diaqnostikasını həyata keçirən ES, 2004-cü ildə yaradılmış süd vəzi şıslərinin informasiya-diaqnostik sistemi, süd vəzi şıslərinə diferensial diaqnoz qoya bilən sistem, 2005-ci ildə işlənilmiş ortopediyada cərrahi müdaxilə seçiminin intellektual sistemi, son illərdə işlənilmiş oftalmologiya sahəsi üzrə ambulator şəraitdə daxil olan xəstələrin müayinəsi zamanı qarşıya çıxan problemlərin həllinə yönəlmüş virtual oftalmoloq ES, piylənmədən əziyyət çəkən insanlarda 2-ci tip şəkərli diabetin proqnozlaşdırılması üçün sistem, nevroloji xəstəliklərin diaqnostikası üzrə ES və s. göstərmək olar.

Göründüyü kimi, ölkəmizdə ES-in yaradılması istiqamətində qismən uğurlu nəticələr alınmış, müxtəlif xəstəliklərin diaqnozu, monitoringi və müalicə üsulunun seçiləsi üçün yaradılmış ES müxtəlif sahiyyə ocaqlarında uğurla sınaqdan keçirilmişdir. Lakin, çox əfsus ki, elmi əsaslandırılmış, innovativ texnologiyalara istinadən yaradılmış belə sistemlər, sınaqdan uğurla keçəsə də, istismar olunmur. Bildiyimiz kimi, ES-in yaradılmasına bəzən eksperimental bir sahə kimi də baxılır, bu da yaradılmış sistemlərin reallığa adekvatlığının təmin olunması istiqamətində sistemlərin daima modernləşdirilməsi, yeni biliklərin daxil edilməsi, yeni blokun əlavə edilməsi və s. ilə bağlıdır ki, bunlar da sistemin mükəmməlləşdirilməsi istiqamətində irəliyə atılmış bir addım kimi dəyərləndirilir. Nəticədə isə ticarət səviyyəli ES-in yaradılmasına və ondan kütləvi surətdə istifadə etməklə insanlara göstərilən tibbi xidmətin keyfiyyətini artırmağa nail olmaq olar. Yaradılmış sistemlərin istismar olunmaması, onların reallığa adekvatlığının təmin olunması istiqamətində eksperimentlərin miqyasının genişləndirilməməsi bu sistemlərin cəmiyyətə verə biləcəyi dəyərin qarşısını alır və bu problemə diqqətin ayrılmazı günün vacib tələbidir.

Digər tərəfdən bu sistemlər ifrat artan informasiya mühitində sənι intellekt texnologiyasının metodlarına, innovativ yanaşmalara istinad etməklə yaradılır, odur ki, müvafiq texnologiyaların mənimsənilməsini, müvafiq sahə mütəxəssislərinin – bilik mühəndislərinin hazırlanmasını tələb edir. Bu isə tibb və İKT-nin integrasiyasında ixtisaslı mütəxəssislərin hazırlanmasını bir daha aktuallaşdırır və elektron tibbin formalasdığı ölkələrin bu istiqamətdə təcrübəsindən yaranmaqla bilik mühəndisliyi texnologiyalarının dərindən mənimsənilməsi, tibbi bilikləri sənι tibbi biliklərə transformasiya edəcək bilik mühəndislərinin hazırlanması istiqamətində işləri təşkil etməyi, tibbi təhsil müəssisələrinin, habelə IT üzrə ixtisasların tədris programlarında bu istiqamətdə müvafiq fənnlərin tədrisini daha da aktuallaşdırır.

PROQRAM MÜHƏNDİSLİYİNDE İSTİFADƏ OLUNAN STANDARTLAR

*Bayramova T.A., Əliyeva K.İ.
AMEA İnformasiya Texnologiyaları İnstitutu*

Xülasə. İşdə program mühəndisliyinin müxtəlif təyinatlı sistemlərin yaradılması zamanı istifadə edilən bəzi əsas standartları haqqında məlumat verilmişdir. Son bir neçə il ərzində program vasitələrinin həyat dövrünün proseslərini və program məhsullarının keyfiyyətini tənzimləyən bir çox beynəlxalq standartlar yaradılmışdır. Burada ümumi göstəricilər üzrə həyat dövrünün ayrı ayrı proseslərində tətbiq edilən standartlar, keyfiyyətin idarə olunması, program sistemlərinin keyfiyyətinin qiymətləndirilməsi, modeləşdirmə və s. proseslər üçün tətbiq edilə biləcək standartlar haqqında məlumat verilmişdir.

Açar sözlər: proqram mühəndisliyi, keyfiyyət xarakteristikaları, proqram təminatı, modelləşdirmə

Müasir proqram komplekslərinin mürəkkəbliyi və ölçülərinin sürətlə artması sifarişçilər və istifadəçilərin onların keyfiyyətinə və istifadəsinin təhlükəsizliyinə olan tələbatını artırılmışdır. Bu məqsədlə son bir neçə ildə proqram vasitələrinin və verilənlər bazalarının proseslərini və məhsullarını tənzimləyən bir çox beynəlxalq standartlar yaradılmışdır. Bu standartlar proqram vasitələrinin keyfiyyətinin təmin edilməsi sistemlərinin əsası sayılır. Beynəlxalq standartlar ayrı-ayrı məqsədlər üçün istifadə edilə bilir. Məsələn, proqram mühəndisliyinin əsaslarının standartları, proqram sistemlərinin yaradılması, proqram sistemi və proseslərinin xüsusiyyətlərinin idarə edilməsi və qiymətləndirilməsi, proqram sistemləri və proseslərinin təsvir edilməsi və s. üçün standartlar mövcuddur.

Proqram vasitələrinin keyfiyyətinin təmin edilməsinin ən vacib məsələlərindən biri keyfiyyət xarakteristikalarının formallaşdırılması və onların qiymətləndirilməsi metodologiyasıdır. Proqram vasitələrinin keyfiyyət göstəricilərinin tənzimlənməsinin əsasını əvvəller ISO 9126:1991 "İnformasiya texnologiyası. Proqram məhsulunun qiymətləndirilməsi. Keyfiyyət xarakteristikaları və onların istifadəsi üzrə göstəriş" standartı təşkil edirdi. Bu standart "İnformasiya texnologiyası – proqram təminatının xarakteristikaları və keyfiyyət metrikaları" adı altında dörd hissədən ibarətdir [1]:

1. Keyfiyyətin xarakteristikaları və subxarakteristikaları;
2. Keyfiyyətin xarici metrikaları;
3. Keyfiyyətin daxili metrikaları;
4. Keyfiyyətin metrikalarından istifadə.

Ümumi göstəricilər üzrə standartlardan ISO/IEC 42010:2007 standartı vardır ki, bu standart intensiv proqram təminatlı sistemlərin arxitekturalarının yaradılması, analizi və dəstəklənməsi fəaliyyətlərini və proqram təminatlı sistemlərin arxitekturalarının yaradılması, analizi və dəstəklənməsi fəaliyyətlərini və proqram təminatlı sistemlərin arxitekturalarının yaradılması, analizi və dəstəklənməsi fəaliyyətlərini və ISO/IEC 24773:2008 proqram mühəndisliyinin mütxəsislərini sertifikatlaşdırmaq üzrə sxemlərin müqayisəsi üçün struktur yaradır. Sertifikatlaşdırma sxemi proqram mühəndisliyi üzrə mütxəssislər üçün sertifikatlaşdırma tələbləri dəstidir. ISO/IEC 24773:2008 standartı sxemin hansı elementləri özündə saxlamağı dəqiqləşdirir [3].

Proqram təminatının həyat dövrünün idarə edilməsi standartlarına aid olan ISO/IEC 15288:2008 standartı insanlar tərəfindən yaradılan sistemlərin həyat dövrünü təsvir etmək üçün ümumi struktur yaradır [4]. Bu standart həmçinin təşkilat və ya layihə daxilində istifadə olunan həyat dövrü proseslərinin müəyyən edilməsi, nəzarəti və inkişafını dəstəkləyən prosesləri də təmin edir.

Sənədlərin işlənilməsinə aid olan standartlardan ISO/IEC 26702:2007 sistemin həyat dövründə müşərə ehtiyaclarını, tələblərini və məhdudiyyətlərini sistemin həllinə transformasiya etmək üçün tələb olunan müxtəlif yönümlü tapşırıqları təyin edir [5].

Əlavə olaraq proqram təminatının həyat dövrü, keyfiyyətin idarə olunması, proqram sistemlərinin keyfiyyətinin qiymətləndirilməsi, modelləşdirmə, programlaşdırma dilləri üçün standartlar mövcuddur.

Nəticə. Proqram mühəndisliyində standartlardan istifadə olunması proqram vasitələrinin keyfiyyətinin təmin edilməsinə və keyfiyyət xarakteristikalarının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Ədəbiyyat

1. http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=22749
2. http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=45991
3. http://www.iso.org/iso/catalogue_detail?csnumber=41543
http://www.iso.org/iso/catalogue_detail?csnumber=43564
4. http://www.iso.org/iso/catalogue_detail.htm?csnumber=43693